


# “Saritel – gənc aşıqların səs incisi”

Aşiq sənəti ta qadimdən cilalanıb təkmillə-  
şən zəngin ananəyə malikdir. Zaman keç-  
dikcə bu sənət nəsildən-nəslə ötürülərək  
bu günümüzə galib çıxmış, xalqın ruhu-  
nu, zövqünü oxşamış, hər dövrün özünə-  
xas ictimai-siyasi hayatını, ruhi dünyasını  
parlaq şəkildə əks etdirmişdir. Bu sənətin  
daşıyıcıları olan aşıqlar xalqın bütün istək  
və arzularını, əzab və iztirablarını sənət di-  
li ilə çatdırmağa çalışmışlar. Onlar müxtə-  
lif vaxtlarda ozan, yanşaq, varsaq və başqa  
adlarla çağırılsa da, “aşiq” adı bir titul kimi  
XI-XII yüzilliklarda işlənməyə başladı...



Aşiq sənətinin, aşiq poeziyasının qadim kökləri şifahi xalq adəbiyyatına, xalq yaradıcılığına gedib çıxır. Bayatlılar, xalq masalları, xalq havaları, garaylılar aşiq poeziyasının rişələndiyi, qanadlandığı sahalarlardır. Sevinci, şadlığı, acliği, susuzluğunu, qələbəni, kədəri, qüssəni, mağlubiyəti ifadə edən ibtidai nidalıların, səslərin, harakətlərin və jestlərin getdikcə kamillaşması, inkişafı sahəsində az-çox bitkin formaları tərtib etmişdir. Şeir, musiqi və rəqsin birləşməsi getdikcə kamillaşaraq insanların hiss və duyğularının nümayisine gətirib çıxarmışdır. Aşiq yaradıcılığının çox qadımlara aid olduğunu səbütü kimi təkəc “Dada-Qorqud” dastanının varlığı hər şeyi deyir. Lakin aşiq sənəti “Dada-Qorqud” dastanlarından da avval təşəkkül tapıb. Xalq arasında “Dədəm Qorqud” gəlibən şadlıq çaldı,

bu oğuznaməyi düzdü, qoşdu” – deyirlər. “Dada-Qorqud” dastanları əsərlərin süzgəcindən keçərək bu günümüze galib çıxmış, xalqın dilinin əzberinə çevrilmişdir. Bu da aşiq sənətinin xalqa doğmaliyindən, yaxınlığından qeynaqlanır. Aşiq Ali, Aşiq Ələsgər, Molla Cümə kimi ustalar silsiləsi Ədalət Nəsibov, Aydin Çobanoğlu, Qəzənfər Sazbənd, İlqar Nəcafov, Molla Gəncəli kimi sənətkarlarla davam edib.

Azərbaycan Aşıqlar Birliyinin tarixina qısa nəzar salsaq, I qurultayı 1928-ci ildə, II qurultayı 1938-ci ildə, III qurultayı 1961-ci ildə keçirilib. 1982-ci ildə mərhum Xalq şairi Hüseyn Arifin təşəbbüsü ilə Aşıqlar Birliyinin Təşkilat Komitəsi yaradıldı. Komitənin tərkibinə Xalq yazılışı Əzizə Cəfərzadə, Aşiq Kamandar Əfəndiyev, Süleyman Vəqif Valiyev, Aydin Çobanoğlu, İmran Həsənov, Məcnun

Göyçəli, Əhməd Şirvanlı daxil idi. Həmin dövrədə Azərbaycan Aşıqlar Birliyinin yaradıcılıq təşkilatı kimi nüfuzu xeyli artmışdı. 1984-cü il martın 14-də Aşıqlar Birliyinin növbəti IV qurultayı keçirildi. Birlik 1984-cü ildən 1991-ci ilədək Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərsə də, həmin ildən artıq müstəqil təşkilata çevrildi. Hüseyn Arif dövüsündən dayışından sonra 2004-cü ildə aşiq sənətinə 45 illik tacrübəyə malik, ilk dəfə bu sənətdə laureat olmuş Qaracan Isa oğlu Karimli Aşıqlar Birliyinin sadri seçildi. 2008-ci il avqustan 29-da aşıqların V qurultayında professor Məhərrəm Qasımlı “Aşiq sənətinin müasir vəzifəsi: problemləri və inkişaf perspektivləri” mövzusunda məruzə etdi. Azərbaycan xalqına məxsus unikal ma-

dəni-mənəvi sərvət kimi aşiq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması təklif olundu. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sayı ilə aşiq sənəti YUNESKO-nun mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi. Artıq aşiq sənəti, aşiq poeziyası öz sözünü demir, gözəl sənat nümunəsi kimi tanınmışdır. Əsrlərin sınağından üzülgə cıxbı bu günümüza galib çatın bu sənətin dəha da inkişfi, dünya miyazısında tanınması hər kasdan, hər birmizdən asıldır.

Birtlik aşıqların adəbi ərsinə üzə çıxarılması, toplanması, naşrı, tablövi və taşviqi sahəsində iş aparır, gənc istedadlarının yaradıcılıq qabiliyyətinin formalşamasına komaklık göstərir, müasir aşiq sənətinə



dair konfranslar, seminarlar, məclislər, görüşlər təşkil edir, xeyriyyə tədbirləri keçirir. Qeyri-hükumət təşkilatı kimi farqli və müstəqil rola malik olan Aşıqlar Birliyinin Naxçıvan, Ganca, Şamaxı, Tovuz, Qazax, Gədəbəy və başqa bölgələrdə, həmçinin Gürcüstan, Türkiye və İranda şöbələri var. Aşıqlar oyluğu olan Gadabayda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gənc aşıqların yetişdirilməsi üçün müsiki məktəbi açılıb. Bakıda, eləcə də bölgələrimizdə müsiki məktəblərində saz alətinə öyrətmək üçün şöbələr fəaliyyət göstərir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənat Universitetində aşiq sənəti kafedrası yaradılıb. Kafedraya Əməkdar mədəniyyət işçisi Əhliman Rahimov rəhbərlik edir. Yaxşı haldır ki, son vaxtlar bu sahəyə gəncərin axını, maraqlı xeyli artıb.

2010-cu ildən qurumun “Ozan dövüsi” adlı jurnalı işq üzü görür. Aşiq sənəti ta qadimdən Azərbaycanın hər bölgəsində sevilib, alqışlanıb. Musiqi besiyi sayılan ölkəmizdə məhabəbat dəstənləri, qohramanlıq dəstənləri, aşiq havaları hər dövrün bayazı, müsiki çalangının tacıdır. Təsadifü deyil ki, folklorumuzun, qadım adət-sənətlərimizin kökləri nəzar yetirdikdə bəulu sənətin qadımları, bənzərsizliyi və ölməzliyinin bir dərəcə hədhi olur. Bu qadım sənətin öz biliciliyi, sehrkarları var ki, biz bu gün də onların yaradıcılıqları ilə təməlişlədə SÖZün böyükülüyünə, sehrinə heyran qalmaya bilmərik. Saz-söz sənətinin vahdəti isə hər birmizi, bütün müsikişəvərları vəlehdidir. Ta qadimdən el şənləkini, toy-mağarı aşıqsız təsəv-

vür etməzdik. Aşiq sənəti sintez sənət olduğundan eyni vaxtda ham oxumaq, ham çalmak, ham da oynamamaq adamdan böyük qabiliyyət tələb edir.

Gözümüzü açandan aşıqlara sevginin, hörmatın şahidi ol-saq da, bir müddət bu sənətə qarşı laqeydlik, etinasiqliq, unut-qanlıq da görmüşük. Xalqımız hər acını çəkdiyi kimi, bu ağrılıları da yaşamalı olub. Çox şüklər ki, artıq müğamlarımızla bərabər, aşiq sənətimiz də qayğı, diqqət güclənilib.

Azərbaycan aşiq sənətində yeni inkişaf marhə-lası başlayıb.

Rəşid Behbudov adına Mahni  
Teatrında Mədəniyyət və Tu-  
rism Nazirliyinin dəstə-  
yi ilə Azərbaycan

Aşıqlar Birliyinin hazırladığı "Sanitel – gənc aşıqların səs incisi" audiobookin təqdimati keçirildi. Məkəna çoxsaylı insanların topluşması aşiq sənətinə tamaşaçı marağının artdığını bir də-ha səbut edirdi.

Tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioglu aça-raq qurumun rəhbəri, Xalq şairi Zəlimxan Yaqubun salamlarını tədrüb iştirakçılara təqdiyi. Musa müəllim son on ildə Aşıqlar Birliyinə dovlətimizin göstərdiyi avazsız qayğının nəticəsi olaraq aşiq sənətində böyük irəliliyə yaranlığını, istedadlı gənclərin bu sahədə toplandığını farahlı vurğuladı:

**"Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ha-yata keçirilən bu layihə respublikamızda gənclər arasında ulu ozan sənətinə marağın yaradılması, yaşıdalması, qorunub saxlanılması məqsədi gü-dür. Layihə çərçivəsində gənc aşıqların ifalarından ibarət audiobook hazırlanıb. Diskdə respublikami-zin bir çox bölgələrindən olan istedadlı gənc aşiq-ların ifaları yer alıb".**



Mədəniyyət və Turizm Nazirliyi informasiya və ictmayıyyatla alaqlar şöbəsinin qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdürü Rəşad Əliyev bu layihənin vacibliyini xüsusi qeyd etdi. O, nazirliyin qeyri-hökumət təşkilatlarının işinə daim sayılı ilə yanasdığını bildirdi: "Azərbaycan Aşıqlar Birliyinin aşiq sənətinin inkişfisi ilə bağlı hayata keçirmək istədiyi layihələrə na-zirlik həmişə dayaq olub. Layihələrin asas məqsədi saz-söz sənətinə marağın artırılması, bölgelarda da bu qədim sənətin gənclər arasında geniş təbliğinin gücləndirilməsidir. Bu layi-hələr davam edəcək, yeni-yeni istedadlıların üzə çıxarılmasına şərait yaradacaq".

"Rəsim" folklor qrupu (bədii rəhbəri əməkdar mədəniyyət işçisi Rahmən Rasimoglu), "Çəşmə" (bədii rəhbəri əməkdar mədəniyyət işçisi Güllər Azəflı), "Buta" (bədii rəhbəri Sahib İsmiyev) və "Misri" qruplarının ifasında saz havalarından ibarət konsert proqramı təqdim olundu. Gənc aşıqların ifasında "Azərbaycan oğluymam", "Divani", "Diləmə", "İncagulü", "Qəhrəmanı", "Orta sanitel", "Naxçıvanı", "Dübəti", "Qaracı", "Telli sazım", "Ceyranım", "Mixayıl" və başqa mahnırlar tədrüb iştirakçılarının hər birinin rağbatını qazandı.

Ozan-aşiq sənətinin təbliğinin genişləndirilməsi adət halınlı alıb. "Molla Cümənin 160 illiyi", "Aşiq Cahangırın yubileyinin 55, yaradıcılığının 40 illiyi" da tamtaraqla qeyd olundu. Layihələrin davamlılığı, müntəzəmləşmə sənətə olan hörməti, marağı daha da artırır. Bu ham da ölməz ozan sənətinin se-vilmasını, əbadiyaşarlığını bir daha səbut edir.

Xan Arazın fənağyam,  
Azərbaycan torpağuyam...

Gənc aşıqların bir-birindən maraqlı, sərəstli çıxışları bir ta-maşığı olaraq hər bimizi əfsunlaşdırı.

"Rəsim" folklor qrupu (bədii rəhbəri əməkdar mədəniyyət işçisi Rahmən Rasimoglu), "Çəşmə" (bədii rəhbəri əməkdar mədəniyyət işçisi Güllər Azəflı), "Buta" (bədii rəhbəri Sahib İsmiyev) və "Misri" qruplarının ifasında saz havalarından ibarət konsert proqramı təqdim olundu. Gənc aşıqların ifasında "Azərbaycan oğluymam", "Divani", "Diləmə", "İncagulü", "Qəhrəmanı", "Orta sanitel", "Naxçıvanı", "Dübəti", "Qaracı", "Telli sazım", "Ceyranım", "Mixayıl" və başqa mahnırlar tədrüb iştirakçılarının hər birinin rağbatını qazandı.

Ozan-aşiq sənətinin təbliğinin genişləndirilməsi adət halınlı alıb. "Molla Cümənin 160 illiyi", "Aşiq Cahangırın yubileyinin 55, yaradıcılığının 40 illiyi" da tamtaraqla qeyd olundu. Layihələrin davamlılığı, müntəzəmləşmə sənətə olan hörməti, marağı daha da artırır. Bu ham da ölməz ozan sənətinin se-vilmasını, əbadiyaşarlığını bir daha səbut edir.

Elmira Musaqlı